

QƏZƏLLƏR

Necə kim ol sənəmin qəmzeyi-xunxarəsi var,
Dili-zarımda mənim qanlı ciyərparəsi var.

Dili-əşkimi mənim salma nəzərdən, ey göz,
Dut giranmayə onun səbəyi-səyyarəsi var.

Yar xalına baxan gözdə qaradan qalmaz,
Demə aşiq ona kim, gözlerinin qarəsi var.

Dami-təxsirə salır hər yetən azadələri,
Qaşü göz, zülfün ecəb qəmzeyi-məkkarəsi var.

Sanma bikarə məni şahi-hünərməndənəm,
Yığılıb başıma dəhrin nə ki avarəsi var.

Rəngi-zərdim yox ecəb aşk ilə gülgünə dönüb,
Cigərimdə acı müjgan oxunun yarəsi var.

Küfri-zülfün sevəli kamil olub iyəmanım,
Gərçi bu rəmzlərin şəridə kəffarəsi var.

Bağlanmış silsileyi-kakılə könlüm möhkəm,
Mən kimi yüz min onun Aşıqi-biçarəsi var.

+ + +
Aldım qələmi namə yazam, yarə könüldən,
Ya rəb, ola bir məhrəmi aparə könüldən.

Ol qönçədəhen dilbərə yetkəc dil uzadıb,
Bülbül kimi hər dəm gələ göftəre könüldən.

Tez-tez qoyub ol sərvi-qədin payınə basın,
Pabus qılıb icz ilə yəlvərə könüldən.

Əvvəl alıb nitqi-Məsihadən icazət,
Axır edə hər ərzimi sərdarə könüldən.

Xunbarlığın dideyi-giryanimı bir-bir,
Təqrir edə ol gözləri xunxarə könüldən.

Pərvanəsifət düşdüğümü vadiyi-hicrə,
Hər ləhzə deyə atoş-i-rüxsərə könüldən.

Naçarlığımı ərs edə ol şahi-cahanə,
Rəhm eyləyibən,bölkə, edə çarə könüldən.

Keyfiyyəti-əhvalı və həm qisseyi-hicrə,
Ərz eylöyo, bilgi verə dildarə könüldən.

Aşıq, qəmi-hicranı yazıb eylədim irsal,
Ol zülfə-siyahə bu üzü qarə könüldən.

QOŞMALAR

Səndən ayrı işim mənim, ey dilbər,
Gecə-gündüz ahü fəqan olubdur.
Təğafül rəhmindən zülmü sitəmi,
Bizim barəmizdə ehsan olubdur.

Lehzə-lehzə halın sorduğun könlüm,
Gündə min nəsihət verdiyin könlüm.

Daim şadü xürrəm gördüyü könlüm,
İndi dərd əlindən viran olubdur.

Nə istərsən, zalim, mən binəvadan?
Bir gün əl çəkməzsən cövrü cəfədan.
Sanma indi, bil ki, qalü bələdan,
Gözlərim hüsnünə heyran olubdur.

Haçan almamışdın əqlimi sərdən,
Oxurdum məhdidi-hüsünə əzbərdən.
O gündən ki saldın gözdən, nəzərdən,
Mənim halım çox-çox yaman olubdur.

Heç yada salırsan mən dillikarı,
Səni nə bimürvət yaradıb tarı,
Dəhanın şövqündən Aşıqi-zarı
Öldürən bu dağı-pünhan olubdur.

+ + +
Təzədən bir işə düşmüşəm genə,
Ala gözlü bir şüx gəlin sevmişəm.
Mina gərdənini, tər sinəsini,
Rəna qəddin, qulac qolun sevmişəm.

Qədri-qiyəmet bilən bir əsilzada,
Namü nişanını demənəm yada,
Sərasər əndamı oxşar şümşada,
Nazik ayaqların, əlin sevmişəm.

Bəyənmişəm onun məcmui-karın,
Şövqində var idim bir belə yarın,
Xoş ədasın, xoş rəftarü göftərin,
Danışanda şirin dilin sevmişəm.

Görməmişəm belə zülfü dəhəntək,
Yüz min əsiri var, əlbəttə, məntək,
Gülüstənə düşmüş zağü zəğəntək,
Ay qabaqda siyəh telin sevmişəm.

Müşkin kakilinin sərgəstəsiyəm,
Növki-mujganının dil xəstəsiyəm.
Aşıqəm, zülfünən pabəstəsiyəm,
Üzün, saçın, incə belin sevmişəm.

GƏRAYLILAR

Mərdümi-çəşmim qan ağlar,
Xali-hindudan ayrılmış.
Sızıldar mürkü-dil daim,
Zülfə-xoşbədan ayrılmış.

Qoynunda bağış bustanın,
Barvədir gülüstanın,
Sanasan iki püstanın,
Şaxi-limudan ayrılmış.

Qayıdır baxmağın hər yan,
Görən kimsə qalır heyran,
Deyirlər, ya Rəbb, bu ceyran,
Hansı ahudan ayrılmış.

Əgər tab etməz hicranə,
Məzəmmət etməyin canə,

Yarə-yarə olur şanə,
O tari-mudan ayrılmış.

Qaşın şövqidə peyvəstə,
Qaməti olub şikəstə,
Dirilməz Aşıqi-xəstə
Taqi-əbrudən ayrılmış.

+ + +
Firqətindən, ey dirlüba,
Təngə yetib canə geldim,
Sənsiz bu xəstə könlümün
Əlindən amanə geldim.

Məni bu dildəki nalə,
Saldı bir özgə xəyalə,
Getdim, yetmədim vüsalə,
Genə yanə-yana gəldim.

Bir zaman küçində qalsam,
Qolumu boynuna salsam,
Küfr zülfün ələ alsam,
Elə bil, imanə gəldim.

Hicrində qaldım avarə,
Rəhm edən yox dili-zarə,
Sən özün eylə bir çarə,
Kim sizin divanə gəldim.

Aşıq, yamandır zəmanə,
Etibar olmaz xübanə,
Qoymağə mərdi-mərdanə
Bu başı, meydana gəldim.

MÜXƏMMƏS

Ey Pəri, dəhrdə yox sən kimi bir cananə,
Tən edir mehri-rüxün göydə məhi-tabanə,
Gərçi bihədd görürəm lütfünü hər insanə,
Piri-bifaiddər uyma Məlik Aslanə,
Olgılən yar genə mən təki bir oğlanə.

Çün sənin qədrini Fərhad ilə Şirin bilməz,
Mirzəcan bilsə də, yüzdən o da birin bilməz,
Mirzə Məmməd dəxi o fəthəvü zirin bilməz,
Kim ki, məşqə ola öz zülfə-əsirin bilməz,
Rəng ilən salmagilən sən buları böhtanə.

Mən sənə hər nə desəm,
mehrü məhəbbət sözüdür.
Sən mana yazdırın əfsanəvü möhnət sözüdür,
Gər desəm həmdəm olaq,
bil ki, müvəddət sözüdür,
Bir zaman ərzim eşit, gör neçə ülfət sözüdür,
Təvsəni-əqlini fikr ilə gətir cövlənə.

Sən təki şüx münasibdi ki, məstanə gələ,
Əldə sazü məzəvü sağərə peymanə gələ,
Aşıqi-məst görüb din ilə imanə gələ,
Kim gərək doqquz ola başı, bu meydana gələ
Özünə qürrələnib girmə bizim meydənə.

Sana şayəstə odur kim, tapasən əhli-vəfa,
Cən-dildən edəsən eşq təriqni rəfa.
Oləsan yar ona, etməyəsən cövrü cəfa,
Dövri-fanidə sürüb bir neçə gün zövqü səfa,
Əhəgi-haldan özünü tutmayan biganə.

Qəmzən əyyardır, ey şüx, cahan bilməzsən,
Ləblərin tökdüyü nahəq yerə qan bilməzsən,
Öldürürsən məni, heç ahü aman bilməzsən,
Məsti-çəşmin sənin, ey afəti-can, bilməzsən,
Nə zamandır ki, edib könlüm evin viranə.

Ey gözəl, mehrin ilə mən olalı pabəstə,
Hicrən daim olub can ilə könlüm xəstə,
Nə yazım mən, nə deyim sən təki bir səməstə,
Zülfə zəncirini göstərmə mana peyvəstə,
İstəmə kim, edəsən Aşıqini divano.